

# Qazax rayonunun erməni vandalizminə məruz qalmış tarixi abidələri



8 iyun tarixi Qazax rayonunun Yuxarı Əskipara kəndinin işğali gündür. 1992-ci ildən ermənilər tərəfindən zəbt edilən kəndin işğalından bu gün 28 il ötür. Dörd tərəfi dağlarla əhatə olunan, meşəliklə örtülü, çoxlu mineral bulaqları olan kənd ada şəklinde Ermenistan ərazisində yerləşmişdir. Aşağı Əskiparadan Ermeni Əskiparası (ve ya Sarxan) vasitəsilə ayılır. Kənd ərazisində çoxlu tarixi abidələr var.

"Avey" Dövlət Tarix-Mədəniyyət qoruğunun "Yuxarı Əskipara" filialı ərazisində Azərbaycan Respublikası Nazir Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına götürülmüş 14 abidə var ki, bu gün həmin abidələr ve yerləşdiyi filial düşmən tapdağı altındadır. Qoruğun "Yuxarı Əskipara" filialı 2783 hektar ərazisi olmaqla bütöv kəndi əhatə edir. Çox tessüb ki, qoruğun "Yuxarı Əskipara" filialının ərazisindən daxil olan çox sayıda tarixi abidələrimiz erməni vandalizminin qurbanına çevrilib. Qazax rayonunun Yuxarı Əskipara (08.06.1992) ve Aşağı Əskipara (14.06.1992) kəndləri Ermenistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Yuxarı Əskipara kendi-dağetəyi ərazidədir. Keçmiş adı Əskiparadır. Ondan yaranan yeni mənəqə Aşağı Əskipara, evvelki kənd isə Yuxarı Əskipara, adlandırılmalıdır. Azərbaycan dilindəki "eskī" (köhne, qədim) və "para" (yer, kənd, hissə) sözlerindən ibarət olub, "köhne, qədim kənd" menasındadır. Ermenistan silahlı qüvvələri tərəfindən işğal olunmuş kəndin bütün tarixi mədəniyyət abidələri dağılırlaşdır, məhv edilmişkənddir. Təkəcə Yuxarı Əskipara kəndində V-VII əsrləre aid Alban məbədi, XII əsrə aid yeraltı su kəməri, XII əsrde inşa edilən Qülə, Türbə, Qatır körpüsü, Kazım körpüsü, Qulucanlı körpüsü, Koroğlu qüllesi və qədim hamam qalıqları, XIV əsrde salınan yeraltı yol, XVI əsrde inşa edilen Şəhərgah qalası və s. yerlə yeksan edilib. 1949-50-ci illərdə qədim abidələri öyrənmək üçün teşkil edilmiş xüsusi elmi heyət bu ərazilərdə V-VI əsrlərə aid edilən şəhərlik qalıqları aşkar etmişdir. Daş Salalı kəndindəki Şiş qayanın etrafındaki Xalxal şəhərinin bir hissesi de Şəhərgah adı ilə Yuxarı Əskipara kəndində qeydiyyata alınmışdır. Tədqiqatlar zamanı məlum olmuşdur ki, Yuxarı Əskipara kəndindəki evlərin, tikililərin bir çoxu qədim yaşayış məskənlərinin üzərində tikilmişdir. Burada tarixi tam belli olmayan qədim dövrləri əhatə eden böyük şəhərgah olmuşdur. Karvan yolu bu əraziləndə keçmiş. Şəhər qalanın iç üzündə Albaniyalara məxsus elifba və bəzəklərə olan qəbir daşları, həmçinin tikillərdən düşmüş daşların qalıqları varmış. Çox teşəffüf ki, qonşu ermənilər müxtəlif bəhənelərle həmin daşları da, şəhər yerindən çıxan antik aşyaları da eley keçirib aparmışlar.

Yuxarı Əskipara ve Aşağı Əs-



"Qalakənd Qalası". Yuxarı Əskipara. VI - IX əsrlər.  
"Qalakənd Qalası". Yuxarı Əskipara. VI - IX əsrlər.

kipara kəndlərində kəndində dövlət qeydiyyatına götürülmüş 14, qeydiyyata alınmış onurlar abidəmiz var ki, hal-hazırda işğal altındadır və bu abidələrin veziyyyətindən məlumatımız yoxdur.

İşğal altında qeydiyyata götürülmüş abidələrimiz bunlardır:

Məbed: Inventar № si 281. Ölkə əhəmiyyətli memarlıq abidəsidir. Qazax rayonunun Əskipara kəndində V-VIII əsrlərde tikilmişdir. Qafqaz Albaniyasının mədəni ərisinə aid olan məbed qırmızı tuf daşdan dördkünc planda inşa edilib və möhtəşəm görünüşə malikdir. Məbedin divarlarının bir neçə yerində böyük alban xa?? hekk olunub ki, bu da məbedin albanlara məxsusluğunu sübut edir. Bu məbed məşəd, elçatmaz dağlıq yerde yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksek mövqədə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldırılmışdır, bezi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir. Güman edilir ki, içqalalı kompleks Alban dövlətinin başçıları olmuş böyük Mihrani hökmədarlarının iqamətgahı idi. Albaniya hökmədarlarının qış iqamətgahı olmuş Xalxal şəhərinin məhz bu yerde lokallaşdırılması bu-nu təsdiq edə bilər. Buna görə də kompleksin hele V əsrde yarandığını ehtimal etmək olar. Kərpic texnikasının xarakteri və memarlıq formalarının bezi xüsusiyyətlərinə görə isə əsas binan XI əsre aid etmək mümkündür. Əsas bina - məbed diqqəti dərəcədə yaxşı cəlb edir. Məbed plan baxımdan düzbucaqlıdır. Abidənin mühafizə olunmuş fragmentləri təsdiq edir ki, o mühüm memarlıq əseri idi. Bina yaxşı birşirilmiş 24x22x4 santimetr ölçülü kvadrat kərpiclərdən ucaldırılmışdır. Abidənin memarlıq detalları da qismən kərpiclərdən (mərkəzi tağın əhatələnməsi), karnızlər isə yarımnəbatı oyma naxışlı yonulmuş daşlardan hazırlanmışdır. Bina-nın memarlıq fasad-fənni taqlıma ilə işlənmişsi aparıcı əhəmiyyətə malikdir. Bu üsul başlıca alaqqapı keçir. Alaqqapı dərəcədə yox və daha uca tağla bəzənmişdir. Güman etmək olar ki, tağlar yarımdairevi olmuşlar. Binanın daxilindən yan otağın tağının çatmalı cizgiliyi aydın surətdə izlenməkdədir. Hal-hazırda abidə ermənilərin işğalı altındadır.

Yeraltı yol . Inventar № si 1278. XIV əsre aididir. Yerli əhəmiyyətli, arxeoloji abidədir. Qazax rayonunun Yuxarı Əskipara kəndində olubdur. XVII əsre aid edilən Qülənin döşəməsindən başlayıbdır, amma hansı istiqamətə getdiyi məlum olmayıb. Hal-hazırda abidə ermənilərin işğalı altındadır.

Yeraltı su kəməri . Inventar № si 1279. XII əsre aididir. Yerli əhəmiyyətli, arxeoloji abidədir. Qazax rayonunun Yuxarı Əskipara kəndində Keçi damı deyilən dağın zirvesində yerləşib. Diametri 3metr, derinliyi

3 metr olan quyu-anbardan ibarət olub. Çıxışı və girişi məlum olmayan anbarın divarları çıl kərpiclə hörülüb. Quyunun dibində hər zaman içmeli soyuq su olubdur. Nə qədər su götürülsə de öz seviyyesini itirməyib. Hal-hazırda abidə ermənilərin işğalı altındadır.

Qülə. Inventar № si 4518. XVII əsre aid edilir. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Adına Əskipara qalası da deyirlər, Dördkünc qala da. Coğaz çayının sahilində ucaldırılmış bu

çoxmərtəbeli qala gözetməkçənən qalır. Düşünüb qoyulmuş pencələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri bunu bir daha təsdiq edir. Planda qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin uzunluğu 8 m. təşkil edir. Qala çaydanından çox səliqə ilə hörülüb. Bişmiş qırmızı kərpicdən kemər-naxışları var. Mərtəbə arası bağları ağacdən imiş. Həyatında körəkçi binalar olub. Memarlıq və mühəndislik baxımdan tikili bölgəye məxsus inşaat üşülbündə ucalmışdır. Hal-hazırda abidə ermənilərin işğalı altındadır. Buna oxşar, eyni əslubda tikilmiş gözətçi bürç Ağstafa rayonunun ərazisində, Azərbaycanın Gürçüstən ilə dövlət sərhədində yerləşir. Bu qala Azərbaycanın orta əsr müdafiə tikillərinin nadir və önemli örnəyidir.

Qatır körpüsü. Inventar № si 4519. XII-XIII əsr. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Əskipara çayının üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında tikilmişdir. Köprünün uzunluğu 7,3 m, mərkəzi hissəsinin eni 2,7 m ümumi hündürlüyü isə tağ yerindən su səthine qədər 5,8 m təşkil edir. Köprü bir tağlı olaraq qaya daşlarından inşa olunmuşdur. Aşırının ümumi görkəmi yarımcəvə şəkillidir. Onun keçid hissəsinin üst örtüyü torpaqdan olub. Hal-hazırda abidə ermənilərin işğalı altındadır.

Qızıl Hacı körpüsü. Inventar № si 4520. Yerli əhəmiyyətli, memarlıq abidəsidir.

Kazım körpüsü. Inventar № si 4521. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Əskipara çayının golu üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında tikilmişdir. Köprünün uzunluğu 3,4 m, mərkəzi hissəsinin eni 5,8 m ümumi hündürlüyü isə 5 m. təşkil edir. Köprü bir tağlı olaraq qaya daşlarından inşa olunmuşdur. Aşırının ümumi görkəmi yarımcəvə şəkillidir. Onun keçid hissəsinin üst örtüyü torpaqdan olub. Hal-hazırda abidə ermənilərin işğalı altındadır.

Qulcanlı körpüsü. Inventar № si 4522. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Dərədən axan xırda dağ çayının üzərindədir. Tikinti materialı çal daşlarından ibarət və bir tağlı olub. Hal-hazırda abidə ermənilərin işğalı altındadır.

Hamam qalıqları. Inventar № si 4523. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Yuxarı Əskiparada torpaqdan mühəllici su hesab olunan isti su çıxmışdır. Hemin əraziyələrə təxminən 3 hamam olubdur. Onlar-dan 2-si tamamilə uçub. Birinin yarı hissəsi qalıb. Uzunluğu 10 m., eni 5m., iki otaqdan ibarət olub. Bir ümumi hamam, o biri hissədə hörük-dən 10-a qədər vanna olub. Burada balaca su hovuzu da olub. Hovuzda pulləkənlərə aşağı düşülür. Saksi turbalar vasitəsi ilə gelen su hovuzda töküllər və buradan müalicə vasitəsi ilə istifadə edilmişdir. Coğaz çayının sahilində 7 su dəyirmanın qalıqları indi de durmaqdadır. Hal-hazırda

abidə ermənilərin işğalı altındadır.

Koroğlu qalası qülli. İnvəntar № si 4524. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Yuxarı Əskipara kəndindədir. Hal-hazırda abidə ermənilərin işğalı altındadır.

Türbə. İnvəntar № 4524. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Yuxarı Əskipara kəndindədir. Dairevi formada olub. İçərisində iki qəbir olubdur ki, şəxsiyyəti məlum olmayan bu qəbirlərin üzərində əreb əlfibasi ile yazılır yazılmışdır.

Deyirman . İnvəntar № 4532. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Aşağı Əskipara kəndi.

Kilse . İnvəntar № 4533. Yerli əhəmiyyətli, memarlıq abidəsidir. Aşağı Əskipara kəndi. Şəhərgah. İnvəntar № 5852. Yerli əhəmiyyətli, arxeoloji abidəsidir. Orta əsrlərə aididir. Yuxarı Əskipara kəndindədir. Hal-hazırda abidə ermənilərin işğalı altındadır.

Hər iki kənd hal-hazırda işğal altındadır.

Qeydiyyata alınmayan abidələrden biri de "Qalakənd Qalası" məbəd kompleksidir. Bu məbəd kompleksi Yuxarı Əskipara kəndində, Coğaz çayının sağ sahilində yerləşir. Bəzi ferziyyələrə esasən burası Qafqaz Albaniyasının hökmədarlarının iqamətgah-larından biri olmuşdur. ompleks texminən 2,5 ha ərazidə yerləşərək ikiqat divarla əhatə olunmuşdur. Divarlar arasında məsafə təxminən 12 m-e yaxındır. Divarlar yerin reliyefi ilə uzlaşdırılaq strateji baxımdan çox mükemmel bir tərzə həll olmuşdur. Qalanın daxili hissəsində dini, xidməti və təsərrüfat təyinatlı tikillər ucaldırılmışdır. Bunların içində en önəmlisi qalanın yuxarı hissəsində yerləşən məbəddir. Məbedin tikintisində 21 x 21 x 57 sm ölçülü bişmiş kərpicdən və yerli daşdan istifadə olunmuşdur. 1970-ci illərdə bu kompleksdə tedqiqat işləri aparılan zaman artıq məbəd və kompleksin bir çox hissəsi itirilmişdir. Alımlırin qənaetine görə kompleksin ucaldırılma tarixi VI-IX əsrlərə təsadüf olunur. Hal-hazırda abidə ermənilərin işğalı altındadır.

"Mühərribə" sözü leksik anlam kimi öz mənasında nə qədər dəhşət saçsa da, onun evvelinə eləvələrə "Vətən" sözü həmin anlama bir müqəddəslək getirir. Dünya xalqlarının tarixində baş verən bütün Vətən müharibələri hemiye, esasən haqqın tərofində olan, aqressiyani dəf etmək, işgalçının torpağından qovmaq məqsədilə döyüşən ölkənin qəlebesi ilə bitib. Xalqın "haqq naziler, amma üzülməz" kimi min illərdən gələn müdürü deyimi belə yerde əsl həqiqəti ifadə edir. Otuz il Vətənəmizi işğalda saxlayan və bu otuz ilde havadarlarının arxasına sıqınaraq bizi lağla qoyan Ermenistanın işgalçılıq siyasetinə qarşı haqq səsimizi dünya iclimayıyyəti eştirməzliyə vurdu. Amma onu da unutular ki, her şeyin bir sonu var ve sonda xalq, millet öz Vətəni uğrunda elə birləşəcək, ele güclənəcək ki, bu birləşməyin, bu gücün qarşısında heç kim tab gətirə biləceyik. Xalq birləşdi, xalq öz Prezidenti ilə, Ali Baş Komandanı ilə, Vətən uğrunda mübarizəyə qalxan Ordusu ilə birləşdi. İller keçək dönya dəyişəcək, amma xalqımızın bu birliliyi bir daha heç vaxt sarsılmayaçaq. İnşallah, yaxın günlərdə Qazax rayonunun 7 kəndi de, sebirsizlikle öz sahibini gözləyən abidələrimiz də erməni vandallarından azad olub, öz azadlığını qoşucayaq. Biz de qorūq emekdaşı olaraq sevinc və heyecanla abidələrimizə baş çəkəcəyimiz günü sebirsizlikle gözləyirik və inanırıq ki, o gün çox da uzaqda deyil.

**Elnurə Aliyeva,**  
"AVEY" Dövlət Tarix- Mədəniyyət qoruğunun elmi işçisi